

Nigar ƏSGƏROVA
Azərbaycan Dillər Universiteti
t.ü.f.d. baş müəllim
asgarova.n@gmail.com

“ŞƏRQ TƏRƏFDASLIĞI” PROGRAMI ÇƏRÇİVƏSİNDE AVROPA İTTİFAQININ AZƏRBAYCANDA ENERJİ TƏHLÜKƏSİZLİYİ MƏSƏLƏSİ

THE ISSUE OF ENERGY SECURITY OF EUROPEAN UNION IN AZERBAIJAN WITHIN “EASTERN PARTNERSHIP” PROGRAM

ВОПРОС ЭНЕРГЕТИЧЕСКОЙ БЕЗОПАСНОСТИ ЕВРОПЕЙСКОГО СОЮЗА АЗЕРБАЙДЖАНЕ В РАМКАХ ПРОГРАММЫ «ВОСТОЧНОЕ ПАРТНЕРСТВО»

Xülasə: Məqalədə Avropa İttifaqının Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda enerji təhlükəsizliyi siyasetindən bəhs edilir. Al və Azərbaycan arasında əlaqələrin tarixi inkişafı xronoloji şəkildə məqalədə araşdırılmışdır. Şərq tərəfdasılığı layihəsinin ideasi, onun inkişafı və tətbiq mexanizmləri məqalədə təhlil olunur. Müəllif layihə çərçivəsinə dörd əməkdaşlıq platforması haqqında məlumat verir, bu platformalardan biri də məhz Avropa İttifaqının Azərbaycanda enerji təhlükəsizliyi məsələsindən bəhs edir. Boru kəməri layihələri, onların reallaşması və gələcək inkişaf perspektivləri araşdırmanın əsasını təşkil edir. Bundan əlavə, Dağlıq Qarabağ probleminin həlli istiqamətində Avropa İttifaqının nümayiş etdiridiyi ikili standart və göstərdiyi laqeyidlik, Azərbaycan ordusu və bütünlükdə xalqının şanlı qələbəsi, regional nizamda dəyişiklik, enerji nəqlində gələcək perspektivlər məqalədə geniş şəkildə işıqlandırılmışdır.

Açar sözlər: Avropa İttifaqı, Şərq Tərəfdasılıq layihəsi, Azərbaycan, Cənubi Qafqaz, Qarabağ.

Abstact: The article deals with the energy security policy of the European Union in the South Caucasus, mainly in Azerbaijan. The historical development of relations between the EU and Azerbaijan is chronologically investigated in the article. The idea of the Eastern partnership project, its development and implementation mechanism are analyzed in the article. The author emphasizes four platforms for cooperation within the project, one

“ŞƏRQ TƏRƏFDASLIĞI” PROGRAMI ÇƏRÇİVƏSİNDE AVROPA İTTİFAQININ...

of which deals with the energy security of the EU in Azerbaijan. The importance of pipeline projects, its realization and further development forms the cornerstone of investigation. Besides, the double standards and apathy demonstrated by the EU in resolving the Nagorno Karabakh problem, the glorious victory of Azerbaijani army and whole nation in Karabakh war, shift in regional order, further perspectives in energy transportation are enlightened in the article.

Keywords: European Union, Eastern Partnership, Azerbaijan, Southern Caucasus, Karabakh.

Резюме: Статья посвящена политике энергетической безопасности Европейского Союза на Южном Кавказе, в основном в Азербайджане. В статье хронологически исследовано историческое развитие отношений между ЕС и Азербайджаном. В статье анализируется идея проекта «Восточное партнерство», его разработка и реализация. Автор выделяет четыре платформы для сотрудничества в рамках проекта, одна из которых посвящена энергетической безопасности ЕС в Азербайджане. Кроме того, в статье освещается трубопроводный проекты, его реализация и возможная роль ЕС в решении проблемы Нагорного Карабаха.

Ключевые слова: Европейский Союз, Восточное партнерство, Азербайджан, Южный Кавказ, Карабах.

Cənubi Qafqazın lider dövləti olan Azərbaycan Respublikasının Avropana və Asiya qitələrinin kəsişməsində yerləşməsi ona mühüm geosiyasi mövqə qazandırılmışdır. Regionun həm arazi, həm də əhalii baxımından ən böyük ölkəsi olan Azərbaycan fərqli edən xüsusiyyəti onun digər Cənubi Qafqaz ölkələri müraciətədə güclü iqtisadiyyata və zəngin karbo-hidrogen ehtiyatlarına malik olmasıdır. 1991-ci ildə Sovet İttifaqının dağıılması ilə Azərbaycan da daxil olmaqla on beş ölkə müstaqilliyini bərpə edir. Tədricən ölkədə iqtisadiyyatın hərtərəfli dinamik inkişafı başlayır. İqtisadiyyatın inkişafı isə bilavasitə Xəzər dəniz hövzəsində Azərbaycan Respublikasının öz sektorlarında sahib olduğu zəngin karbohidrogen ehtiyatları ilə bağlı olmuş və bu iştirakçı neft, istərsə də qeyri-neft sektorunun inkişafına zəmin yaratmışdır. Bundan əlavə Azərbaycan Avrasiya regionundan Qərbi, xüsusilə də Avropa təhlükəsiz enerji daşınmasında tranzit rolunu da oynamadı.

Bu gün Azərbaycan həm regional, həm də beynəlxalq səviyyədə müstaqil və balanslaşdırılmış siyaset yeridir. Avropa İttifaqı (Al) ən mühüm beynəlxalq aktorlardan biri kimi dünyada davamlı əməkdaşlıq üçün global və regional münasibətlərin qurulmasına maraqlıdır. 1920-1991-ci illər ərzində ölkəmizin müstaqillinin Sovet İttifaqı tərkibində məhdudlaşdırılması

səbəbindən Aİ və Azərbaycan arasında əməkdaşlıq heç də ittiqaqının yaranlığı illərə səykonmir. Belə ki, Aİ üçün Azərbaycan "bağlı qapı" idi və ümumiyyətlə Qərb Cənubi Qafqaz haqqında ətraflı məlumatlara sahib deyildi. Öz müstəqilliyini bərpa etdikdən sonra zəngin karbo-hidrogen ehtiyatına malik olan Azərbaycan Aİ üçün hər zaman enerji təhlükəsizliyinin təmini baxımından ənənəvi əlkəyə çevrildi.

Hazırda Azərbaycan Avropa Qonşuluq siyaseti, Şərq Tərəfdaşlığı programının bir hissəsi və Avropa Şurasının üzvüdür. 1992-ci ildən etibarən Aİ Azərbaycanda ən ənənəvi xarici donor və investor kimi qarşımıza çıxır [3].

Azərbaycan tərəfdaşlıq planının əsasını cənub və şərq qonşularının ayrılmaması fikri təşkil edirdi: "Cənubda Avropanın qonşuları, Şərqdə isə avropalı qonşular". "Avropalı qonşular, müəyyən mənada, Avropa ilə mədəni və tarixi dəyərləri paylaşırdılar. Şərq tərəfdaşlığı programının təşəbbüsüşü İsvəçin dəstəyi ilə "Avropada qonşuluq" münasibatlarını daha da dərinləşdirmək və inkişaf etdirmək məqsədi ilə 2008-ci ilin may ayının 26-də Polşa Respublikası tərəfindən irəli sürülmüşdür [7]. Şərqi Avropa əlkələri deyəndə Ukrayna, Moldova, Belarus və Cənubi Qafqaz əlkələri- Azərbaycan, Gürcüstan və Ermənistan nəzərdə tutulur.

Aİ-nin yeni regional təşəbbüsünün əsası 2009-cu ilin may ayının 7-də Praqa sammitində qoyulmuşdu. Bu, əsasən, Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova, Ukrayna və Ermanistan olmaqla altı post Sovet əlkələrinə şəmil olunurdu. Əsas məqsəd Aİ və əməkdaş əlkələr arasında ikitərəfli və regional səviyyədə integrasiyanı gücləndirmək idi. Lakin qeyd etmək lazımdır ki, Aİ altı post-Sovet əlkəsinin təşkilatla qəbulu məsələsini nəzərdə tutmur.

Sammitdə imzalanan deklorasiyada, əsasən, dörd tematik platformada əməkdaşlıq nəzərdə tutulmuş:

1. Demokratiya, daha yaxşı idarəetmə və sabitlik (dövlət qulluğunda islahatlar, anti-korruziya, məhkəmə və polis orqanları sahəsində əməkdaşlıq, mətbuatın azadlığı və s.);
2. Azad ticarət zonasının yaradılması da daxil olmaqla Aİ ilə müəyyən sahələrdə iqtisadi siyaseti, iqtisadi integrasiya və konvergensiya- yəni müəyyən məsələlərdə ortaq nöqtə tapma üzrə yaxınlıq qurmaq;
3. Enerji təhlükəsizliyi məsəlesi (Şərq tərəfdaşlığı əlkələrində enerji siyaseti, Aİ təcrübəsi və qanunları əsasında hüquqi qarşolların ümumi ləşdirilməsi, bərpa olunan enerji resurslarının inkişafı);
4. İnsanlar arasında əlaqələrin inkişafı (viza rejiminin liberallaşması, qanunsuz miqrasiyaya qarşı birgə mübarizə, mədəni sahələrdə əməkdaşlıq). [5]

Məqalədə, əsasən, enerji sahəsində əməkdaşlıqdan bəhs ediləcəkdir. Təsadüfü deyil ki, bu deklorasiya çərçivəsində də əsas diqqət məhz enerji sahəsində əməkdaşlıqla verilmişdir.

Enerji təhlükəsizliyi dövlətin enerji müstəqilliyi, onun subyekti və ya yerləşdiyi regional vəziyyəti və siyasi problemləri ilə əlaqələndirilir. Azərbaycanın da daxil olduğu enerji istehsal edən dövlətlərdə dayanıqlı inkişaf və sabitlik enerji təhlükəsizliyinin təminini baxımından çörəkönəlidir. Əlverişli coğrafi mövqeyi və sahib olduğu enerji cəhətiyatlari Azərbaycanı Aİ tərəfindən reallaşdırılan Qara-Xəzər dənizi regionları üçün nəzərdə tutulmuş enerji proqramlarının fəal iştirakçısına çevirmişdir.

Öz yeni sərhədlərinin qorunmaq arzusu və daha yaxşı inkişafı üçün Aİ "qonşu" əlkələrinin Avropa standartlarına yaxınlaşdırmaq və "qonşuluq" üçün bir sira proqramlar işləyib hazırlanırdı. Bu proqramların əsas məqsədi fərqli istiqamətlərdə əməkdaşlığı inkişaf etdirmək və həmçinin birliyin digər əlkələri ilə münasibətləri nizama salmaq idi. Bu proqramlardan biri altı post-Sovet ölkəsi üçün nəzərdə tutulmuş və regional proqram olan "Şərq tərəfdaşlığı" idi. Proqram şərqi əlkələrinin (Azərbaycan, Ermanistan, Gürcüstan, Ukrayna, Belarusiya, Moldova) və Cənub əlkələri (Əlcəzair, Misir, İsrail, İordaniya, Liviya, Mərakeş, Fələstin muxtarİyyəti, Suriya və Tunis) Avropa İtifaqına qonşuluq siyasetini nəzərdə tuturdu.

Məhdud neft və qaz rezervlərinə malik olan Aİ üçün enerji təhlükəsizliyi məsələsi hər zaman böyük önəm kəsb etmişdir. Belə ki, öz iqtisadi qabiliyyətini artırmaq və inkişaf etdirmək üçün Aİ fərqli mənbələrdən olan geniş miqyaslı enerji tədarükçüləri və sabit qiymət cədvəlini qorunmalıdır. Enerji təhlükəsizliyi məsələsi Azərbaycan üçün də önəm daşıyır. Bu sı涕da fərqli siyasi, iqtisadi, hərbi və texnoloji eləcə də, alıcıya neft və qazın ötürülməsi və çatdırılması riskinin minimuma endirilməsi tələb edən ölkə iqtisadi resurs istiqamətləri baxımından da əhəmiyyət kəsb edir.

Enerji sektorunda Aİ-Azərbaycan əlaqələri çox inkişaf etmişdir. Bu sahədə Şərq tərəfdaşlığı proqramı ənənəvi rol oynamışdır. Mütəxəssislərin fikrincə Azərbaycanın əlvərisi coğrafi mövqeyə, geoloji cəhətiyatlara və mühüm geosiyasi mövqeyə malik olması Aİ üçün bizim ölkənin əhəmiyyətini artırır. Xəzər dənizinin zəngin enerji cəhətiyatlari Aİ-nin burada xüsuslu maraqlarının öncədan müəyyənləşdirmək və Azərbaycanla neft və qaz sahəsində əlaqələri intensivləşdirmək imkanı yaratmışdır. 2004-cü ildən etibarən Aİ regional enerji layihələrində fəal iştirak etmişdir. Aİ, Xəzər dəniz hövzəsi əlkələri və onların qonşuları arasında enerji əməkdaşlığını dair beynəlxalq konfrans 13 noyabr 2004-cü ildə Bakıda keçirilmişdir. Konfransın natiqəsində Qara-Xəzər dənizi region və Aİ arasında "Bakı Təşəbbüsü" adlı sənəd imzalanmışdır. Bu əməkdaşlıq əzələdə enerji siyaseti, ticarət, tranzit və ətraf mühit sahəsində ümumi yanaşmanı ehtiva edir. [11]

"Bakı Təşəbbüsü"ndən sonra 2007-ci ilin aprel ayında Avropa Komisiyası yeni regional "Qara dəniz sinerji" təşəbbüsünü irəli sürdü. Bu təşəb-

büs Bolqaristan, Yunanistan, Türkiyə, Moldova, Rumınıya, Ukrayna, Azərbaycan, Ermənistan və Gürcüstana şamil edilirdi. Al üçün Qara dəniz Xəzərin Azərbaycan sektorundan enerji ehtiyatlarının daşınması üçün mühlüm tranzit zona idi. Rusiyalı ekspertlərin fikrincə Azərbaycan, Mərkəzi Asiya, İranın enerji ehtiyatlarının, eləcə də Azərbaycanın nəqliyyat yolunun üstündə yerləşən Gürcüstənin coğrafi mövqeyi gənc Cənubi Qafqaz dövləti olan Azərbaycanın Qara dənizə birbaşa çıxışları olmasa da bu layihə üçün önməni izah edir. Ümumilikdə, Al Cənubi Qafqazda enerji siyaseti Azərbaycanın neft və qazın həm istehsalçı, həm də tranzit ölkə kimi potensialını inkişaf etdirir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Avropa Komissiyasının rəhbəri Xosé Manuel Barrosonun 2011-ci il yanvar ayının 13-də imzaladıqları Cənub Qaz korridoru vəsitəsilə Avropa Şah Dəniz 2 qazının çatdırılmasına dair birgə deklorasiya Avropa ölkələri üçün bu layihənin ənəmini sübut etdi. Enerji sabitliyini qorumaq üçün onlar Rusiya və Yaxın Şərqdən enerji asılılığını azaltmaq üçün yolla axtarıldır [9].

Qeyd etmək lazımdır ki, Şahdəniz gəzi 1999-cu ildə kaşf olunmuş və müləyyən olumuş qaz ehtiyati 1,2 trilion m^3 təşkil edir. Bu amil Azərbaycana hər il 16 milyard qaz ixrac etməyə imkan yaradır. Bu faktə baxmayaraq, Norveç və Rusiya ilə müqayisədə bu çox kiçik göstəricidir və onlarla rəqabət apara bilməz. Çox da faydalı hesab edilməyən TRANS-Xəzər qaz boru xətti olan "Nabuko"dan imtina edərək Avropa 2012-ci ilin May ayında klassik "Nabuko" layihəsinin qisaldılmış versiyası olan "Nabuko Qərb" adlı yeni qaz layihəsi təqdim etdi. Yeni Nabuko Qərb qaz layihəsi Azərbaycan qazı üçün tələbləri artırdı. Layihə Turkiyənin Bolqaristanla olan sərhəddindən Avstriyanın Baumgarten şəhərinə kimi 1300 km-lük boru xəttinin inşasıni nəzərdə tutur [4].

Şah Dəniz 2 yatağı üçün digər bir iddiaçı isə Azərbaycan qazını Türkiyə ərazisindən keçərək Trans-Anadolu (TANAP) vəsitəsilə Yunanistandan, daha sonra isə Albaniya və Aralıq dənizini keçərək isə İtaliyanın cənubuna çatdırılmasını nəzərdə tutan Trans-Adriatik boru xətti layihəsi idi.

Nabuko Qərb, Trans-Adriatik layihəsinin və Şah Dəniz 2 konsorsiumunun iştirakçıları arasında uzun süren danışqlardan və həmçinin layihə üçün ənəmlə olan ticarət və maliyyə imkanları, layihə planlaşdırılması, təhlükəsizlik və rasional idarəetmə, tədricon genişlənmə imkanı və s. nüansları müzakirə olunduqdan sonra Azərbaycan tərəfi 2013-cü il iyun ayının 28-də Trans-Adriatik qaz xətti layihəsinin reallaşması üçün razılıq verdi.

Qaz boru kəmərinin təməli 2015-ci ildə Türkiyə, Azərbaycan və Gürcüstən prezidentləri tərəfindən qoyulmuş, inşaat işləri isə 2016-ci ildə başlanmışdır. Qaz dəhlizi Bakıdan başlayaraq, İtaliyanın cənubuna doğru Gürcüstən, Türkiyə, Yunanistan və Albaniyadan keçərək demək olar, 3,5 min

km uzanacaq və "mavi yanacağı" Azərbaycandan Balkanlara və Appenin yarımadasına nəql ediləcək. Bu baxımdan, layihə çərçivəsində Cənubi Qafqaza birləşdirən və xüsusən də Bolqaristana qaz tədarükünə imkan verəcək bağlar (iki tərəflə magistralollar) qurmayı planlaşdırır [6].

2019-cu ildən başayaraq, Şah Dəniz 2 yatağından hasil edilən Azərbaycan qazı Avropa bazarına çıxarılmışdır. Azərbaycan ekspertlərinin fikrincə, Şah dəniz 2 layihəsi çərçivəsində qaz istehsalının illik həcmi 16 milyard m^3 olacaq ki, onun da 10 milyard m^3 Avropaya, 6 milyard m^3 isə Türkiyəyə göndəriləcək [10].

Nefit və qaz sektorunun inkişafı ilə birgə Azərbaycan alternativ enerji mənbələri (günəş, külək, biokütə) sahəsində də inkişafə nail olmaqdadır. Program çərçivəsində Al SOCAR-a alternativ enerji mənbələrin əldə edilməsində əlaqələndirici rolunu oynayır.

Al və Azərbaycan arasında əməkdaşlıq yüksəkən xətlə inkişaf etməkdədir. Əsas səbəb, əlbəttə ki, Al-nin enerji təhlükəsizliyi siyasetidir və Azərbaycan gələcəkdə Avropa enerji təminatı üçün başlıca tranzit ölkə olaraq qalacaqdır. Azərbaycan üçün isə bu əlaqələrin ənəmi onun iqtisadiyyatı və infrastrukturunun inkişafına səykənir.

Avropaya, Avropa ailəsinə və Avropa İnstitutlarında integrasiya Azərbaycan üçün stratejik bir seçimdir və nəticə etibarı ilə Azərbaycan öhdəsinə düşən siyaseti layiqinçə yerinə yetirməkdədir. Azərbaycan hökuməti Al ilə əməkdaşlıqla maraqlıdır və Avropa biznes adamlarının ölkəyə investiya qoymaları üçün lazımi şərait yaratmışdır.

Bir məsələ xüsusü diqqət tələb edir. Belə ki, Azərbaycan Al ilə "Əməkdaşlıq sazişi"ni imzalamadı. Azərbaycan Respublikasının perspektivindən baxıldığda, burada ikitərəfli deyil, birtərəfli şərtlər və öhdəliklər qeyd edilmişdir. Lakin Azərbaycan üçün bu yeganə səbəb deyildi. Əsas məsələ Cənubi Qafqazda sabitliyin əldə edilməsi üçün Ermənistan-Azərbaycan arasında olan münaqişənin həll edilməsi istiqamətində Al tərəfindən atlacaq məqsədönlü siyaset idi. Razılıq Azərbaycan tərəfinin ədalətli tələbini özündə etivə etmirdi. Lakin Gürcüstən və Moldovada donmuş münaqişələrin mövcudluğu qeyd edilmişdir. Azərbaycan üçün bu çox həssas bir nüans idi. Münaqişə Azərbaycanın ərazi bütövülüyünə istinad edir və bizim xalqımız üçün ənəmlə rol oynayır. Niyə Azərbaycan ikili standartlara məruz qalmalı idi? Niyə Rusiya Ukrayna məsələsinə görə Al tərəfindən sanksiyalarla məruz qaldığı halda, Ermənistana bu cür sanksiyalar tətbiq olumurdu? 2020-ci ilin 27 sentyabr -10 noyabr tarixi arasında müzəffər Ali baş komandanın rəhbərliyi ilə rəşadəti Azərbaycan ordusu 30 ilə yaxın davam edən münaqişəyə öz tarixi torpaqlarını azad edərək son qoymuşdur. İstər münaqişə zamanı, is-

tərəsə da münaqişə bitdikdən sonra Aİ hər iki tərəfi silahları yərə qoymağı və problemin stüh yolu ilə həllini tələb edən bir neçə bəyanatla kifayətləndi.

Yuxarıdakı fikrin davamı kimi qeyd etmək olar ki, Aİ öz enerji təhlükəsizliyini təmin etmək üçün Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynamalı və beynəlxalq hüququn normalarına uyğun olaraq, Azərbaycanı dəstəkləməli idi. Bunun üçün çox mühüm səbəblər vardır. Cənubi Qafqaz Aİ üçün çox mühüm strateji regiondur, bu Aİ-na Xəzər dənizi regionundan enerji ehtiyatlarına fərqli formada çıxış imkanı verən və eləcə də, tranzit rolu oynayan enerji dəhlizidir. Nabuko, Bakı-Tiflis-Ərzurum və Trans-Qara dəniz boru xəttinin gələcəyi Cənubi Qafqazda gedən sabitlikdən asılıdır.

Artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi həll olunmuş, müharibə Azərbaycanın qələbəsi ilə bitmişdir. Ölkə başçısı İlham Əliyev dəfələrlə Ermənistan rəsmilərinə səslənərək, regionda sabitlik və inkişafə nail olmaq üçün onları fərqli regional və beynəlxalq layihələrdə iştiraka davət etmişdir. Ölkənin iqtisadi geriliyi Ermənistanda kütlüvi emiqrasiya halını labüb etmişdir. Ermənistan üçün regional inkisaf erməni lobbisinin ABŞ-dan ona verdiyi dəstəkdən daha önəmlü olmalıdır. Regional sabitlik və təhlükəsizlik müharibə, terror, iqtisadi gerilik, sənəsiz xarici yardımına bərabər hesab oluna bilməz. Mühərribənin bitməsinə baxmayaq, Ermənistan rəsmi dairələrində revansıst qüvvələrin məntiqsiz bəyanatları regionda sabitlik deyil, gərginlik gatırımeye xidmət edir.

Aİ daxilində dövlətlər arasında müharibə zamanı münaqişəyə dair həmrəylik deyil, fikir ayrılığı və ziddiyyət olduğunun şahidi olduq. Belə ki, erməniparəst Fransanın Ermənstanə heç bir fayda kəsb etməyən dəstəyi fonda Almaniyanın neytral və çox da müdaxiləçi mövqə göstərməməsi maraq doğurdu. Bundan əlavə, Böyük Britaniyanın British Petroleum şirkətinin regional prezidenti Qeri Counzun Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova ünvanlaşığı məktubda Azərbaycanın apardığı mübarizəyə dəstək nümayiş etdirməsi dolayı da olsa keçmiş Aİ ölkəsinin mövqeyini bizə təqdim edir [8]. Məhz bu səbəbdən, post-mühərribə dövründə Aİ-nin Azərbaycana qarşı ədalətli münasibət nümayiş etdirməyi, bittəraf mövqedən çəkilməyi enerji təhlükəsizliyinin təminini baxımından nəinki regional, eləcə də qlobal səviyyədə faydalı ola bilər.

Ədəbiyyat

Azərbaycan dilində

1. Abbasbəyli A.N. Müasir Dünyanın Siyasi Mənzəri. Bakı. 2008.

273 s

2. Həsənov Ə. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xari-ci siyaseti. Bakı. 2005. 752 s.

Internet materialları

3. About the EU Delegation to Azerbaijan - EEAS - European External Action Service - European Commission". EEAS - European External Action Service. Retrieved 2018-12-10.

4. ABOUT: NABUCCO WEST//<https://www.euractiv.com/topics/nabucco-west/>

5. Consultation: "Towards a new European Neighbourhood Policy". European Commission. Retrieved 27 May 2015"

6. Contribution of Azerbaijan to the energy security of the European Union. S.I.Azakov 2018 IOP Conf. Ser.: Mater. Sci. Eng. 459 012011 <https://iopscience.iop.org/article/10.1088/1757-899X/459/1/012011/pdf>

7. European Neighbourhood Policy (ENP)European External Action Service. 21 December 2016. Retrieved 7 October 2017

8. <https://nk.gov.az/az/document/4858/print/> / 19 Oktyabr 2020 - 12:20

9. José Manuel Durão Barroso. President of the European Commission Statement by President Barroso following his meeting with Ilham Aliyev, President of Azerbaijan/http://europa.eu/rapid/press-release_SPEECH-11-14_en.htm?locale=en

10. TAP lays groundwork in Greece". Upstream Online. NHST Media Group. 19 June 2008. Retrieved 18 August 2008

11. Tonus Ozgur (2008). Turkey's future role as a transit country for Central Asia and Caspian natural gas transfer to EU: The Nabucco Project. 6th International Conference on Politics and International Affairs: Athens: Athens Institute for Education and Research. pp.9,15.